



Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik

AZ1108, Azərbaycan, Bakı şəhəri, İbrahimpaşa Dadaşov küçəsi, 260

Telefon : (+99412) 497-38-51 Faks : (+99412) 497-44-27

E-mail: novbetchi@anama.gov.az Veb-sayt: www.anama.gov.az

<https://www.facebook.com/official.anama.gov.az> https://twitter.com/ANAMA_gov_az

2019-cu il 05 Mart tarixində Agentlik tərəfindən Qazax rayonu ərazisində keçirilmiş təcili təxirəsalınmaz əməliyyat barədə

OPERATİV MƏLUMAT

2019-cu il 05 Mart tarixində saat 17:16-də Dövlət Sərhəd Xidmətindən Agentliyə Qazax rayonun Ağköynək, Cəfərli və Aslanbəyli kəndləri ərazisində xeyli sayda döyüş sursatının tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin Qazax sərhəd dəstəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Qazax sərhəd dəstəsinin əməkdaşları tərəfindən birlikdə **Qazax rayonun Ağköynək kəndinin** ərazisində otlaq sahəsinə baxış keçirilmişdir. Təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazi Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində **171 ədəd müxtəlif növ partlamamış hərbi sursat (PHS)** və **1 ədəd tank əleyhinə minanın partladıcısı (MVZ-57)** aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.

Aşkar olunmuş partlamamış hərbi sursatların (PHS) və partladıcının ətrafında **1,200 kv.m** əraziyə **yerüstü** baxış keçirilmiş, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Havanın qaranlıq olması nəzərə alınaraq, təhlükəsizliyin təmin edilməsi məqsədilə məlumatda qeyd olunmuş Cəfərli və Aslanbəyli kəndləri ərazisində əməliyyat-axtarış tədbirlərinin növbəti gün davam etdirilməsi məqsəduyğun planlaşdırılmışdır.

Ümumilikdə Agentlik tərəfindən **01 yanvar – 05 mart 2019-cu il** tarixlərində 51 signal (əməliyyat çağırışı) əsasında **42 operativ və təxirəsalınmaz əməliyyat çıxışı** olmuşdur ki, nəticədə Abşeron, Ağdam, Ağstafa, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xızı, Qazax, Salyan, Şəmkir, Tərtər, Tovuz rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Lənkəran şəhərləri ərazisində 5 ev və həyətyanı sahəyə, əkin və otlaq sahəsinə, yol kənarına, dəmiryolunun yaxınlığına, daş karxanasına, dəniz sahilinə, məişət tullantıları ərazisinə, su kanalına, məktəbin həyətinə baxış keçirilmiş, **1,073 ədəd partlamamış hərbi sursat (PHS)** və **3 ədəd tank əleyhinə mina** zərərsizləşdirilmiş, **40,245 kv.m** ərazi **yerüstü** və **5,842 kv.m** ərazi **yeraltı** yoxlanılmışdır.



